

DÖYÜŞƏN PUBLİSİSTİKA, YAŞAYAN PROBLEMLƏR

Publisistika ədəbiyyatın çevik janrı olduğu üçün müəllifin şahidi olduğu hadisələrə asanlıqla güzgü tuta bilir. Yazıçı-publisist jurnalist-publisitdən bir qədər dövrün problemlərinə obrazlı münasibət bildirse də, hər halda yazdığı, qələmə gətirdiyi hər hansı məsələni obrazın mahiyyətini bədiilik arxasında gizləmir. Onu bütün kəskinliyi ilə cəmiyyətin diqqət mərkəzinə getirməyə üstünlük verir. Ancaq yazıçının obrazlı yanaşması həm hadisəni diqqətə çəkir, həm də bədii təsvir və ifadə vasitələrilə oxucusunun diqqətini səfərbər eləyir. Ən tünd məqamları onun yaddaşına həkk edə bilir. Mirzə Cəlil və Ömər Faiq Nemanzadə, eləcə də "Molla Nəsrəddin"çilər, Əlibəy Hüseynzadə və digər Fiyuzatçılar... XX əsrin başlanğıcında Azərbaycan ədəbiyyatına və mətbuatına publisistikənin ən nadir incilərini bəxş etdirən. Nəriman Nərimanovun, Məhəmməd Əmin Rəsulzadənin publisistika yaradıcılığı siyasi kəskinliyi ilə dövrü daha çox xarakterizə edirdi. Sovet dövründə Səməd Vurğunun, Cəfər Cabbarlinin, Məmməd Rahimin, Rəsul Rzanın, Məmməd Səid Ordubadinin, Süleyman Rüstəmin... ədəbi-bədii publisistikası bu gün də oxucu marağındadır.

80-ci illərin sonundan başlayan hadisələr publisistikamıza yeni məzmun və mahiyyət gətirdi. Bu dövrün publisistikası sovet totalitarizminə qarşı mübarizə aparmaqla berabər, həm də erməni təcavüzünün mahiyyətini açmağa xidmət edirdi. Bir sözlə mənəvi problemlər yəni dövrün publisistikasında əsas mövzu idi.

Ədəbiyyata jurnalist-publisist kimi golən Şəfəq Nasir yazılarında əsasən hissi emosional çalara üstünlük verməklə daha çox bədiiliyə meyil göstərdi. Ancaq onun yazıçı-publisist kimi yanaşmasını təsdiq edən çoxlu əsərləri ilə yanaşı jurnalist-publisist kimi fəaliyyətini də diqqət mərkəzinə çəkən yazıları az deyil. Bu tipli yazılarında müşahidə etdiyi problemləri diqqət mərkəzinə çəkməklə mühitin xəstə tərəflərini ictimai düşüncənin mərkəzinə getirməyə çalışır və bunu bütövlükdə oxucu diqqətinə çatdırır. Bir sözlə, maarifçi gözüylə yanaşma onun jurnalist-publisist mövqeyində daha aydın görünür. Onun məqsədi dağdiciliq yox, maarifləndirmə yolu ilə cəmiyyətin islahına çalışmaqdır. Onun belə yazılarından biri "Kitab mədəniyyəti" adlanı... Müəllif yazısında mövcud vəziyyəti, başqa sözə kitab nəşrinin bir növ başlı-başına buraxılmasına etiraz var. Özü də kəskin etiraz. Və mənzərəni olduğu kimi göstərməklə bu etiraz ziyanı narahatlığının ifadəsidir: "Hamimizi birləşdirən ümumi dördlərimizlə yanaşı mənəni respublikada kitab mədəniyyətinin düşdüyü vəziyyət narahat edir. Bu gün adını çəkdiyim sahənin işi bərbəd vəziyyətdədir. Bir vaxt balalarımıza "Kitab bilik mənbəyidir, kitabı sevin" fikrini necə təlqin etmişik, onun qüdrəti uzun zaman öz işini görmüşdü. Həmin zamanlar camaat kitab acıydı. Öyrənməyə, zənginləşməyə, kamilləşməyə maraqlıydı. Yaxşı bir kitabın üzə çıxmazı böyük mənəni hadisəydi. Belə kitabın adı çəkiləndə köşklər qalmırı, axtarış tapıldır. Yüksək ədəbi yığıncaqlardan tutmuş, sinif otaqlarınan həmin əsərin müzakirəsi keçirilibdi. Hər kəs öz aləmində onu tehlil edirdi, uzun zaman təsvir olunan hadisələrin, qəhrəmanların təsirindən ayrıla bilmirdilər. O zaman insanın daxili təmizlənməsi prosesi gedirdi. İndi görəndə ki, belə gözəl keyfiyyətlərimizi itirmişik, adamı təəssüf hissi bürüyür. Bu maraqlar birdən-birə sahə qeybə çəkildi, xalqın zövqü korlandı. Aramızda başqalarından seçilən gün-güzəran qurmaq xəstəliyi elə yayıldı ki, kitabın aşılılığı nəcib hissələr də kəsərdən düşdü. Mədəni, mənəvi sərvətimiz itki-

yə uğradı. Düşünmək olar ki, bəlkə indi gərəkli, yaxşı ədəbiyyat yazılmır?" doğudur bu qeydlərdə bir qədər əvvəlki zamanın, yəni 70-80-ci illərin idolizəsi də var. Ancaq müəllif bu idolizəsində bir mənəli deyil. O göstərir ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki yoxdur. Şəfəq Nasirin müəllif narahatlığı 90-ci illərin birinci yarısını əhatə edir. Həmin dövr indiki yaşlı nəslin yaddaşında inflyasiyanın tügənini, iqtisadiyyatın böhrəni ilə qalır. Sənki hər kəs gündəlik çörək pulu uğrunda mübarizəni əsas ideal kimi qəbul etmişdi. Kiməsə elə gələ bilər ki. Həmin dövrədə kitabdan, kitaba münasibət mədəniyyətdən, nəşriyyat problemlərindən danişmaq sadəcə yersizdir. Əgər insan bir tike çörəyə möhtacdırsa, onda kitab onun üçün çox əhəmiyyətsiz görünür. Amma əslində ziyanlı bilir ki, dövrün çətinliyi ucbatından kitabın arxa plana keçməsi yeni formalasmaqla olan nəslin yaddaşında dərin iz buraxır. Həmin nəsil kitabə bigənə bir ruhda böyüyür. Və gələcəkdə gənc nəslin yaddaşındaki bu zədə özünü daha betə fəsadlarla göstərəcəkdir. Şəfəq Nasir həmin zamanda bu məsələni diqqət mərkəzinə gətirir. İnsanlara sanki xatırladır ki, əgər ailələrimizdə sağlam övlad böyütmək istəyiriksə, onun mənəvi cəhətdən daha yetkin olmasına dadiqqət verməliyik. Mənənə sağlam gənc gələcəyin sağlam vətəndaşı olaraq cəmiyyət uğrunda mübarizə apara bilər. Şəfəq Nasir bir necə nəşriyyatın adını çəkir. "Azərnəşr", "Gənclik", "Yazıçı", "Maarif", "İşləq", və bir çox mətbəələr məhz həmin dövrün mənəvi iflasının qurbanı oldu. İndi həmin nəşriyyatların və yaxud bir çox mətbəələrin adları formal olaraq qalır. Halbuki həmin nəşriyyatlar kitab nəşri sahəsində yüksək dərəcədə ixtisaslaşmış müəssisələr idi. Təəssüf ki, özəl, həvəskar mətbəə və nəşriyyatlar elə həvəskar müəlliflər və işçilərlə kitabın yüksək mənəvi dəyər olduğu qənaətini darmadağın elədilər. Şəfəq Nasirin ürək ağrısı ilə yazdığı bu düşüncələr elə bu gün də ağrı mahiyyətini qoruyub saxlayır: "Nəşriyyatlarda qəbul olunmuş əlyazmalarla yüksək qayğı və tələblə yanaşılırdı. İdeya-bədii cəhətdən, aktuallıq və sənətkarlıq baxımından bəyənilməyən əlyazmalar redaktor reyi ilə geri qaytarılır". İndi bu ölçü və meyarlar o dərəcədə itib ki, belə bir tələblə əlinə aldıq əlyazməni geriye qaytarmaq istəyən redaktora əlicibindəki pulun istiliyində olan biznes düşüncəli müəllifin istezalı baxışları ödürücü təsir göstərir. Və çox asanlıqla daha üzüyələ redaktorlar və nəşrərən tapılır ki, onlar belələrinə "Sevgi ilə" qucaq açırlar. Nəticədə orta temperaturdan da aşağı bozluq mahiyyəti daşıyan kitablardan ayaq açıb yeriyir. Publisist isə bu mənzərəni gördüyü üçün sözünü deyir.

Bütün zamanlarda publisistlərin istedadı, cəsarəti şifahi şəkildə əfkari-ümumi tərəfindən təqdir olunsa da, bir çox hallarda daha səlahiyyətlilər tərəfindən qınaqla qarışınır. Publisistin tənqidini yanaşması əslində xəstəliyi tərəfdən fəsad mənbələrini açıb göstərsə də, bunu görəməliyə vuranlar tənqid olunan sahənin çatışmazlıqlarını çox vaxt ört-basdır etməyə çalışırlar. Nəticədə zərbə Vətənə dəyir. Vətənin sahibi olacaq yeni nəslin ruhuna, varlığına qaranlıq bəxş edir. Müəllifin kəskin mövqeyi keçmişdi diqqət mərkəzinə ona görə gətirir ki, oxucu mövcud durumu daha aydın görə bilsin, onun daha aydın müqayisə imkanı olsun: "Nəşriyyatlarda yaradıcılıq və nəşr qayğıları ilə ciddi məşğul olan bi-

likli, geniş təfəkkürlü, yüksək zövqlü, ixtisaslı redaktor-naşirlər işləyirdi. Üstəlik bu deyilənlərə yuxarıdan nəzarət edən var idi. Redaktor nəşr olunmasını məqsədeyğun bildiyi əlyazmanı əlinə alıb tamış olanda onu kitab kimi görməyi bacarırdı". Həqiqətən də bu gün nəşriyyatlarımızda peşəkar redaktorla hesablaşmışdı. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmış ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi problemləri arxa plana keçirmiş, formalasmiş ən yaxşı ənənələr dağdıcı münasibətlə qarışlaşmışdır. Yeni isə hələ ki, sovet dövrü bütün ziddiyətlərinə baxmayaraq bir kitaba yanaşma mədəniyyəti formalasdır. İndi birdən-bire inqilabi proseslər bir çox mənəvi probleml